

**“AZƏRİSTİLİKTƏCHİZAT”
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

31 dekabr 2017-ci il tarixinə bitən il üzrə
Birləşdirilmiş maliyyə hesabatları

“AZƏRİSTİLİKTƏCHİZAT” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

MÜNDƏRİCAT

31 DEKABR 2017-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI MÜSTƏQİL AUDİTOR RƏYİ

31 DEKABR 2017-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında birləşdirilmiş (birləşdirilmiş (konsolidə edilmiş)) hesabat

Maliyyə vəziyyəti haqqında birləşdirilmiş (birləşdirilmiş (konsolidə edilmiş)) hesabat

Kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (birləşdirilmiş (konsolidə edilmiş)) hesabat

Pul vəsaitlərinin hərəkəti haqqında birləşdirilmiş (birləşdirilmiş (konsolidə edilmiş)) hesabat

<p>THE CHAMBER OF AUDITORS OF AZERBAIJAN REPUBLIC Independent auditor Garayev Vusal Mammadrasul</p>		<p>AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI Sərbəst auditor Qarayev Vüsal Məmmədrəsul oğlu</p>
<p>VÖEN № 2004119802 ; İcazə № SA/363 ; 10.05.2017-ci il ; mail : vusalqarayev005@mail.ru, AZ1026, Xətai rayonu , M.Hadi 66B, mob.: +994 50 611 98 33, +994 77 611 98 33</p>		

MÜSTƏQİL AUDİTOR RƏYİ

“AZƏRİSTİLİKTƏCHİZAT” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə:

Biz “AZƏRİSTİLİKTƏCHİZAT” Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinin (birlikdə - “Grup”) 31 dekabr 2017-ci il tarixinə olan maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatı və həmin tarixə bitən il üzrə mənfəət və ya zərər, məcmu gəlirlər haqqında, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatları, habelə, mühüm mühasibat uçotu siyasətlərinin xülasəsi və digər izahedici məlumatları özündə əks etdirən əlavə olunmuş birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini apardıq.

Rəhbərliyin birləşdirilmiş (birləşdirilmiş (konsolidə edilmiş)) maliyyə hesabatları ilə bağlı məsuliyyəti

Rəhbərlik Maliyyə Hesabatları üzrə Beynəlxalq Standartlara müvafiq olaraq birləşdirilmiş (konsolidə edilmiş) bu maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə görə zəruri sayılan daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız auditə əsasən birləşdirilmiş (konsolidə edilmiş) bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir.

Biz auditə Beynəlxalq Audit Standartlarına müvafiq olaraq həyata keçirdik. Bu standartlar bizdən etik tələblərə riayət etməyimizi, eləcə də birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında mühüm təhriflərin olmadığına kifayət qədər əminliyin əldə edilməsi məqsədi ilə auditə planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir.

Audit zamanı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarındakı məbləğ və açıqlamalara dair audit sübutlarının əldə olunması ilə bağlı prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun mühakiməsi, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında saxtakarlıq yaxud səhv nəticəsində baş verməsindən asılı olmayaraq mühüm təhriflər ilə bağlı risklərin qiymətləndirilməsindən asılı olaraq seçilir. Belə risk qiymətləndirmələrini həyata keçirərkən auditor şəraitə uyğun olaraq audit prosedurlarının planlaşdırılması məqsədilə müəssisənin daxili nəzarət sistemini, həmin sistemin effektivliyi barədə rəy bildirmək üçün deyil, müəssisə tərəfindən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının düzgün hazırlanması və təqdim edilməsi ilə bağlı fikir formalaşdırır. Auditə, həmçinin, rəhbərlik tərəfindən tətbiq edilən mühasibat uçotu qaydalarının müvafiqliyinin və irəli sürülmüş mühasibat hesablamalarının əsaslı olduğunun qiymətləndirilməsi, habelə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Hesab edirik ki, audit rəyimizi bildirmək üçün əsas verən kifayət qədər və uyğun audit sübutu əldə etmişik.

Rəy,

Fikirimizcə, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qrupun 31 dekabr 2017-ci il tarixinə olan konsolidə olunmuş maliyyə vəziyyətini və onun həmin tarixə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatları üzrə Beynəlxalq Standartlara müvafiq olaraq düzgün əks etdirir.

27 İyun 2018-ci il
Bakı şəhəri

“AZƏRİSTİLİKTƏCHİZAT” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

**31 DEKABR 2017-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ
EDİLMİŞ) HESABAT**
(Azərbaycan min manatı ilə)

Qeydlər	31 dekabr 2017-ci il tarixinə bitən il	31 dekabr 2016-cı il tarixinə bitən il
Əsas əməliyyat gəliri	40 389, 5	29 494, 5
Satışın maya dəyəri üzrə xərclər	(58 219, 5)	(49 214 ,9)
Ümumi mənfəət (zərər)	(17 830, 0)	(19 720 ,4)
Sair əməliyyat gəlirləri	157, 3	438, 1
Kommersiya xərcləri	0	
İnzibati xərclər		
Sair əməliyyat xərcləri	(1151,8)	(1517,8)
Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)	0	
Əməliyyat mənfəəti (zərəri)	(18 824 ,5)	(20 800 ,1)
Maliyyə mənfəəti (zərər)		
Fövqəladə mənfəət (zərərlər)		
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində)pay		
Vergi qoymadan əvvəl mənfəət (zərər)	(18 824 ,5)	(20 800 ,1)
Mənfəət vergisi		(3 ,4)
Hesabat dövründə xalis mənfəət (zərər)	(18 824 ,5)	(20 803 ,5)
O cümlədən		
qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)		
əsas Qrupun sahiblərinin mənfəəti (zərəri)		
Digər məcmu gəlir	0	0
Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)	(18 824 ,5)	(20 803 ,5)
O cümlədən		
qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)		
əsas Qrupun sahiblərinin mənfəəti (zərəri)		

8-28-ci səhifələrdə əlavə edilmiş qeydlər bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“AZƏRİSTİLİKTƏCHİZAT” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

31 DEKABR 2017-CI İL TARİXİNƏ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ EDİLMİŞ) HESABAT

(Azərbaycan min. manatı ilə)

	Qeydlər	31 dekabr 2017-ci il	31 dekabr 2016-cı il
AKTİVLƏR			
<i>Uzunmüddətli aktivlər</i>			
Qeyri-maddi aktivlər		41,084	45,622
Torpaq,tikili və avadanlıqlar		157 149 ,379	163 484 ,178
İnvestisiya mülkiyyəti			
Uzunmüddətli debitor borcları			
Sair uzunmüddətli maliyyə aktivləri			
Sair uzunmüddətli aktivləri			
CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR		157 190, 463	163 529, 799
<i>Qısamüddətli aktivlər</i>			
Ehtiyatlar		4 115 ,472	3 198, 758
Qısamüddətli debitor borcları		11 292 ,090	14 151, 211
Pul vəsaitləri və onların ekvivalentləri		4 806 ,111	5 466, 226
Sair qısamüddətli aktivləri		4 883 ,373	4 865 ,060
CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR		25 097 ,046	27 681,255
CƏMI AKTİVLƏR		182 287 ,509	191 211 ,054
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
<i>Kapital</i>			
Nizamnamə kapitalı		136 684 ,980	19 266 ,000
Kapital ehtiyatları		83 131 ,957	201 421, 801
Bölüşdürülməmiş mənfəət/(Ödənilməmiş zərər)		(136 107 ,797)	(117 283 ,284)
<i>Cəmi kapital</i>		83 709 ,140	103 404,517
<i>Uzunmüddətli öhdəliklər</i>			
Uzunmüddətli faiz xərci yaranan öhdəliklər		10 936 ,962	
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
Təxirə salınmış vergi öhdəliyi			
Uzunmüddətli kreditor borcları			
Sair uzunmüddətli öhdəliklər			
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>		10 936 ,962	0
<i>Qısamüddətli öhdəliklər</i>			
Qısamüddətli faiz xərci yaranan öhdəliklər		1 215 ,210	
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		948 ,763	1 376 ,188
Qısamüddətli kreditor borcları		85 222 ,352	86 430 ,349
Sair qısamüddətli öhdəliklər		255 ,081	
<i>Cəmi qısamüddətli öhdəliklər</i>		87 641 ,406	87 806 ,537
CƏMI ÖHDƏLİKLƏR		98 578 ,369	87 806 ,537
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		182 287 ,509	191 211 ,054

8-28-ci səhifələrdə əlavə edilmiş qeydlər bu birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“AZƏRİSTİLİKTƏCHİZAT” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

31 DEKABR 2017-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ EDİLMİŞ) HESABAT
(min Azərbaycan manatı ilə)

Qeydlər	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət/(Ödənməmiş zərər)	Cəmi
01 yanvar 2016-cı il tarixinə qalıq	19 266,0	195 810 ,1	(96 466, 2)	118 609, 9
İl üzrə məcmu gəlir			(20 803 ,5)	(20 803 ,5)
Mülkiyyətçilərin kapital qoyuluşları		5 598 ,1		5 598 ,1
Kapitalın maddələri arasında köçürülmələr		13, 6	(13, 6)	
31 dekabr 2016-cı il tarixinə qalıq	19 266 ,0	201 421, 8	(117 283, 3)	103 404 ,5
1 yanvar 2017-ci il tarixinə qalıq	19 266,0	201 421, 8	(117 283 ,3)	103 404, 5
İl üzrə cəmi məcmu mənfəət			(18 824 ,5)	(18 824, 5)
Mülkiyyətçilərin kapital qoyuluşları		(870, 9)		(870, 9)
Kapitalın maddələri arasında köçürülmələr	117 419 ,0	(117 419,0)		0
31 dekabr 2017-ci il tarixinə qalıq	136 685,0	83 131, 9	(136 107, 8)	83 709 ,1

“AZƏRİSTİLİKTƏCHİZAT” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

31 DEKABR 2017-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
PUL VƏSƏİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA BİRLƏŞDİRİLMİŞ (KONSOLIDƏ EDİLMİŞ) HESABAT
(BİRBAŞA METOD)
(Azərbaycan min.manatı ilə)

	Qeydlərin nömrəsi	31 dekabr 2017-ci il tarixinə bitən il	31 dekabr 2016-cı il tarixinə bitən il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəketi			
Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar		40 978, 5	31 250, 6
Digər gəlirlərdən daxilolmalar		5 039, 0	6, 0
Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar		46 017, 5	31 256, 6
Mallar və xidmətlərə görə xaric olmalar		(29 472, 0)	(17540,0)
İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər		(9 586,4)	(8 702, 5)
Mənfəət vergisi ödənişi üzrə xaric olmalar		(0)	(0,9)
Digər vergilərə görə xaric olmalar		(6 379, 2)	(2 571, 2)
Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaric olmalar		(0)	(0)
Digər ödənişlərə görə xaric olmalar		(1 240, 0)	(544,2)
Əməliyyat fəaliyyətindən cəmi xaric olmalar		(46 677, 6)	(29 358, 8)
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəketi		(660, 1)	1 897, 8
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəketləri			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları			2 000, 00
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaric olmaları			(2 000,0)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəketi		(0)	(0)
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəketi			
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəketi		0	0
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(660, 1)	1 897, 8
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		5 466,2	3 568, 4
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		(660, 1)	1 897, 8
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri		0	0
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		4 806, 1	5 466, 2

